

Buraxılışın əsas xəbərləri:

- Vergi borclarının tənzimlənməsi haqqında Qanun qüvvəyə minmişdir
- "İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri" haqqında qərarda dəyişiklik edilmişdir
- Xarici valyutaların dəyişdirilməsinin yeni qaydaları
- "Büdcə sistemi" haqqında qanuna dəyişiklik edilmişdir
- "Qrant müqavilələrinin qeydə alınması Qaydası"nda dəyişiklik edilmişdir



Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az



© 2017 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

Vergi borclarının tənzimlənməsi haqqında Qanun qüvvəyə minmişdir

Qanuna əsasən vergi ödəyicilərinin 1 yanvar 2017-ci il tarixinə mövcud olan aşağıdakı vergi borcları tam silinir:

- vergilərin vaxtında ödənilməsinə görə hesablanmış faizlər;
- nağd pul hesablaşma (nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən) qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları.

Eyni zamanda qanun vergi nəzarəti tədbirləri və vergi yoxlamaları zamanı tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixinə mövcud olan vergi borclarının mərhələli şəkildə silinməsinə nəzərdə tutmuşdur. Belə ki,

- 2017-ci ilin yanvar ayında borcun 30%-i ödənilərsə, 70%-i silinir;
- 2017-ci ilin yanvar-fevral aylarında borcun 50%-i ödənilərsə, 50%-i silinir;

- 2017-ci ilin yanvar-mart aylarında borcun 70%-i ödənilərsə 30%-i silinir.

Bu qanun sözü gedən vergi borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.

"İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri" haqqında qərarda dəyişiklik edilmişdir

Saflaşdırılmış misdən məftil hazırlanması üçün biçmələr, saflaşdırılmış misdən prokat üçün biçmələr, digər saflaşdırılmış biçmələr, mis əsasında liqaturalar, saflaşdırılmış misdən çubuqlar və profillər, digər mis ərintilərindən çubuq və profillər üçün ixrac rüsum dərəcələri 10 (on) faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla müəyyən edilmişdir.

Yeni dərəcələr 9 fevral 2017-ci ildən qüvvəyə minərək 5 (beş) il müddətində qüvvədə qalacaq.

PwC Azerbaijan Times

2 saylı Buraxılış

Xarici valyutaların dəyişdirilməsinin yeni qaydaları

Azərbaycanda banklar üçün valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni 4 (dörd) faiz marja ləğv olunmuşdur. Yeni qaydalara əsasən dollar banklara xərclərdə "ən yaxşı təklif" əsasında satılacaq. Xərclər bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək.

"Büdcə sistemi" haqqında qanuna dəyişiklik edilmişdir

Hesablama Palatası növbəti ilin büdcəsinin yoxlanılması, maliyyə siyasəti, gəlir və xərclərin büdcə klassifikasiyası, dövlət borcunun ən yüksək məhdudluğu, prioritet xərclər, növbəti il üçün birləşdirilmiş büdcə və növbəti üç il üçün büdcə proqnozu, dövlət büdcəsinin hazırlanması və tətbiqi üçün qanun layihələrinin hazırlanmasına dair məsul orqan təyin edilmişdir.

"Qrant müqavilələrinin qeydə alınması Qaydası"nda dəyişiklik edilmişdir

Dəyişikliyə əsasən, qrant müqavilələri imzalandığı tarixdən 30 gün ərzində Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Donorla bağlı məlumat 7 gün ərzində təqdim edilməlidir. Əgər müqavilənin predmeti xidmətlərin göstərilməsi və işlərin görülməsidirsə, belə növ müqavilələr xidmət müqavilələri kimi qeydiyyatla alınmalıdır.